



ni öne çokmisdır. Bəşəriyyətin, ayrı-ayrı cəmiyyətlərin gəlİŞMƏ qanuna uyğunluqları adına onlarla ideya və "nəzəriyyə" irəli sürüüb... Bəziləri iddia edir ki, cəmiyyət, fizika kimi, dəqiq qanunlarla yaşayır; ardınca başqaları deyir ki, tarixi inkişaf heç bir bəlli qanuna və ya mənətiqə siğmır, belə bir qanun yoxdur, varsa da, onu aşkarlamak mümkün olmamışdır.

Etişəflar maraqlıdır: tarixin monası çox böyükdür, ancaq insan ağı onu tam dərk etmək gücündə deyil... Örnəyi: "Keçmişəgər onun dərinliklərinə dalsan, elo mürrəkkəb şərait və səbəblərə bağlıdır ki, insan ağı onu izah etməkdə çətinlik çökir..." (Lev Tolstoy)

Bütün bunlar, tarixin özü kimi, tarixçiliyi də çətin duruma salır; çünki öyrənilən sahənin qanuna uyğunluqları müyyən deyildir, onu araşdırma metodlarında da sistem yarana bilməz və bu sahəyə bağlı əsərlər de hemişə mübahisəli olacaq...

Tarixi təbiətin bir parçası kimi öyrənmək istəyənlərin sayı-hesabı yoxdur. Yəni insan cəmiyyəti və onun tarixi də bioloji orqanizm kimi doğulur, yaşayır, ölürlər. Bu xəttə yaxın olan tarixçilər yer üzündə yaranmış sivilizasiyaları təbiətin konkret çərçivəsinə cavab hesab edirlər...

Böyük köçərlər, keşfərər, sənayedə inqilab, iqtisadi inkişaflar və böhranlar, dialektik materializm, modernləşmə, qiyəmtörlərin qalxması və enməsi, demografsi dəyişikliklər, passionarlıq və s. Hər tarixçi cəmiyyətin inkişafına və xalqların eni və yüksəlişinə səbəb olan gizli təkan nöqtəsinə ni bu sayılanlardan birində axtarmışdır... Ancaq sonucuda bu modellərin heç biri sivilizasiyaların və cəmiyyətlərin inkişaf və süqutunun səbəblərini, qalxma-enmə dövrünü aça bilmir... Buna görə də son dənənlərdə keçmişin riyazi müstəvidə öyrənilməsinə, xronologiyaların doqquqlaşdırılmasının meyl artırmışdır. Ancaq bu tarix sadalamaşları və xronologiyalar da sonda sistemlisiz rəqəm zəncirləməsindən başqa bir şey deyildir. Yəqin bütün bunlara görə də postmodernistlər tarixçiliyin obyektiv ola biləcəyinə ümumiyyətlə inanırlar...

Görünür bu axtarış qisırlığının osas nödəni tarix qapısına salınan açarlardadır. Tarixə başqa elmlərin ənənəvi açarları düşməz! Tarixi elmlərin dar çərçivələri ohata edən, empirik qanunlarıyla dərk emək olmaz!.. Bəlkə unudulan başqa amillor də var: Allahın iradəsi, ruh və mənəviyyat!.. Yer tarixiyle kosmosun əlaqəsi!

İnsanlıq var olduğunu bu axtarışların davam edəcəyi də ciddi ehtimallardan birləşdir; çünki yəli bitməyib, bu gün yaşananlar sabahın tarixinə çevrilir və gedisətin yeni modellərinin doğulması prosesi arasık olmaz və sonsuz bir işdir...

Qonşularımızın və bir sira özüne uydurma tarixlər yaradan və bunu həqiqət kimi dünyaya yayan xalqların cild-cild yalanlarını düşünəndə yeni suallar yaranır: tarix elmdir, yoxsa inceşənot, faktların sadalanmasıdır, yoxsa sərbəst düşüncə, bədii ədəbiyyat? Əgər elmdirse, onda elmin hansı sahəsinə aiddir? Buna görə də bir sira filosoflar tarixçiliyə ümidsiz baxırlar: "Tarix hələ elm deyil, onu yalnız... susdurmaq yoluyla elmə çevirmək olar..."

## 5. Bizim tarixçiliyimiz

Bizim tarix araşdırıcılığı daha ağır yol keçib və daha çətin suallarla qarşılaşır... Tarix araşdırmaçılığımızdan bizi əsasən iki cür örnəklər gəlib çatmışdır: 1.Saraylarda yazıdırılan salnamə və mədhiyyələr; 2.Hakim din və ideyaların "əsərlər"i... Güneydə fars şövinizmi, quzeydə rus imperiya siyaseti və sonralar marksizm ideyasının tarix kitablarımızın çoxuna nihilist bir özününtutqanlıq aşılmışdır... Buna görə də son ikiyüz ilde Qızılı Azərbaycanda yazılınlar Rusyanın, o təydi yazılınlar, daha çox İranı Farsistana çevirmək istəyənlərin maraqlarına xidmət göstərmişdir.

Azərbaycan hökündərlərinin himayə-

sində yazılılan xronologiyalar iso milli tarixin xırda epizodları və ya yarpaqlarıdır.

Bu gün tariximizə yanaşmamızın alt niyyətlərinə işiq tutmaq asanlaşır.

İndiyə kimi Azərbaycan coğrafiyasında baş verən olayların, mövcud olmuş dövlətlərin tarixi yazılıb əsasən. Azərbaycan türk xalqının tarixi yazılımın, səbəbin söylədim artıq.

Tarixçiliyimiz ənənəvi olaraq ərəb, fars, xristian (erməni kilsə yazıları), suriani, Avropa, rus, Çin və s. mənbələrə sökülmüşdür. Bu mənbələrin istisnasız hamisi və ya böyük əksriyyəti turklərə və o cümlədən Azərbaycan Türklerino, səbəbini başa düşmək çətin olmayan, subyektiv, birtərəfli və bir çox hallarda düşmən mövqeyini eks etdirir. Həmin mənbələr, yuxarıda dediyim kimi, əksər hallarda öz xalqının və ya mənəsub olduğu dairənin maraqlarını ifadə edirdilər. Amma bizim tarixçiliyimizin ən yaxşları bununla qururduyular ki, həmin mənbələrə əsaslanırlar; o mənbələrin düşməncilik ruhunu bilo-billo... Öz tariximizin yazıya bağlı olan dövrü iso, əsasən ümumislam dörysində oridilib; xalq maraqlarından çox ümmit və din maraqlarına söykənib. İslamdan kənardə qalan qədim turk yazılarının coğrafyası da çox geniş olduğundan, Mongolustandan, Sibirdən, Çindən üzübori bütün türk dünəyinə əhatə etdiyindən, ərazilimizin yox, xalqımızın tarixinin bəlli dövrlərinin yarılmasında yardımçı ola bilər.

Yad yazılı mənbələrə etibar olmayan yerde ümidi qalır doğma sözün qoruya bildiklərinə, yaddaşlarda qorunana, yer-yurd adlarına-toponomikaya, etimologiyaya, yəni sözlərin soy kökünü öyrənən elmə və torpağın etibarlı hasızosinə - arxeologiyaya... Təəssüf ki, bu sahələrin heç biriyə ardıcıl, peşəkarlıqla məşgul olmamış; uzun müddət bu elmlərin də acarlarını başqalarına etibar etmişik... Azərbaycan Türklerinin ən parlaq ədəbi-tarixi əsərlərindən sayılan Dədə Qorqud boyları da folklorludur; realliga nə qədər yaxın olsalar da, "ciddi" tarixçilərin şəkillənmış stereotiplərinə uyğun sayılılmayacaqdır...

Beləliklə, görünən budur ki, Azərbaycanın obyektiv tarixi yaxın zamanlara qədər daim müxtəlif başqaları altında olub, repressiyaya ugrayıb, saxtalaşdırılıb, yad siyasetlərin əsirinə çevrilib...

Əsl milli tarix milli hökumətin vaxtında yazılı bildi. Bu imkan 1918-ci ildə yarandı, lakin vaxt çatmadı.

1991-ci ildə müstəqilliyimizin bərpası tarixçiliyimizin inkişafı üçün real şərait yaratdı, buxovlar qırıldı və keçmişimizə sərbəst, obyektiv yanaşmaq yolu tutuldu, qısa müddədə önəmli addimlar atıldı; bir sira dəyərli əsərlər yarandı, bu baxımdan Qarabağ, İrəvan xanlığı, Naxçıvan haqqında fundamental araşdırımlar özəlliklə qeyd olunmalıdır. Lakin köhnə basmaqəflə düşüncədən xilas yolunda əngöllərin hamisini hələ də aradan qaldıra bilməmişik... Bunun obyektiv və subyektiv səbəbəri var. Obyektiv səbəblər deyəndə tariximizə aid ilkin mənbələrin bir qismının hələ də oldə olmaması, xüsusən xarici ölkələrdəki əlyazmaların bir qismindən xəbərsizliyimiz, peşəkarlıq və ziyanlı mədəniyyətinin aşağılığı, qədim Şərq dillərinin bilin və ilkin mənbələrə əli yetən mütxəssislərimizin yoxluğu, yəni məlumatın üçüncü, dördüncü əldən alınması, Azərbaycanın da daxil olduğu bölgədə öski yazıları özümüzün öyrənməməyimiz, tarixi yərlərimizdə, o cümlədən Güney Azərbaycanda sərbəst arxeoloji axtarış aparımağımız, tariximizə ümumtürk müstəvisindən kənardə baxılmaq cəhd və gəstirilə bilər... On çətin iş dünya tarix tocrubosunu dərinlən bilən yeni alımlar noslinin yetişdirilməsidir; köhnə nəşrin beyninə yad ideolojilər və yanaşmalar o qədər ustalıqla yeridilib ki, onların bəziləri yanlış yollarını səmimi şəkildə osl elm hasab edir, bildikləri saxta məlumatlara obyektiv elmi bilgi kimi ürəkdən inanırlar.